



Bu buraxılışda aşağıdakı məsələlərin icmalını diqqətinizə çatdırmaq istədik:

- Yüksəkixtisaslı miqrantların qiymətləndirilməsi Qaydaları və Meyarları təsdiq edilmişdir
- Xəstəlik vərəqələri elektron sənəd formasında hazırlanacaq
- Elektrikli nəqliyyat vasitələri üçün elektrik enerjisi doldurucularının idxalı əlavə dəyər vergisindən azad edilmişdir
- Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları təsdiq edilmişdir
- Açıq bankçılıq üzrə istifadə təlimatı qəbul edilmişdir

Yüksəkixtisaslı miqrantların qiymətləndirilməsi Qaydaları və Meyarları təsdiq edilmişdir

3 aprel 2025-ci il tarixində “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası”nın və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında Qərar (“Qərar”) Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunmuşdur.

Qərara əsasən, yüksəkixtisaslı miqrant hesab olunma ilə bağlı müraciət etmək istəyən xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər (bundan sonra “müraciət edən(lər)” olaraq adlandırılacaq) bir pəncərə prinsipi ilə fəaliyyət göstərən “Yüksəkixtisaslı Miqrant” Portalı vasitəsilə müraciət etməlidirlər. Bu müraciətlərə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən baxılır.

Müraciətlər aşağıdakı dillərdən birində elektron formada təqdim edilməlidir: Azərbaycan, türk, ingilis və ya rus. Həmçinin, müraciətin məzmunu ilə əlaqədar digər təsdiqedic sənədlər də müraciətə əlavə olunmalıdır.

Müraciətlərə baxılması üçün müddətlər isə aşağıdakı kimi müəyyən edilmişdir:

- Müraciətlərə 20 iş günü ərzində baxılır
- Əlavə araşdırma tələb olunarsa, müraciətə baxılma müddəti 10 iş günü uzadılır və bu barədə müraciət edənə məlumat verilir
- Müraciət sənədlərində çatışmazlıqlar aşkar olunarsa, müraciət edən 3 iş günü ərzində həmin çatışmazlıqları aradan qaldırmalıdır

Əgər imtina üçün əhəmiyyətli səbəblər aşkar olunmazsa, müraciət müvafiq dövlət orqanlarına rəy və qiymətləndirmə üçün göndərilir.

Meyarlar və qiymətləndirmə intervalları aşağıdakılardır:

- Mütəxəssis olduğu sahə üzrə təcrübəsi (son 15 il ərzində): 0 – 35;

- Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu: 0 – 20;
- Təhsili: 0 – 15;
- Maliyyə təminatı: 0 – 15;
- Daxili əmək bazarına müsbət təsiri: 0 – 10;
- Xarici dil bilikləri: 0 – 10.

Müraciət edən şəxsin yüksəkixtisaslı miqrant hesab olunması üçün minimum 70 bal tələb olunur. Yüksəkixtisaslı miqranta 5 il müddətinə verilən elektron sənəd təqdim edilir.

Bundan əlavə, qiymətləndirmə yalnız bir ixtisas (peşə) üçün aparılır. Elektron sənədin qüvvədə olduğu müddətdə, yüksəkixtisaslı miqrantın digər ixtisası (peşəsi) üzrə də müvafiq müraciət əsasında qiymətləndirmə aparıla bilər.

Bu Qərar 4 aprel 2025-ci il tarixində qüvvəyə minmişdir.

Yüksəkixtisaslı miqrant hesab olunan şəxslər mütəxəssis olduqları sahə üzrə fəaliyyət göstərdikdə iş icazəsi tələbindən azad olunur, Azərbaycanda daha uzun müddətə müvəqqəti yaşama icazəsinə malik olmaqla yanaşı, bu icazə üçün daha uzun müddətə uzadılma əldə edə bilərlər. Həmçinin, onlar daimi yaşama icazəsi üçün müraciət edərkən bəzi tələblərdən də azaddırlar. Bundan əlavə, onların bu icazələr üçün müraciətlərinə qısaldılmış müddətlərdə baxılır.

Xəstəlik vərəqələri elektron sənəd formasında hazırlanacaq

1 may 2025-ci il tarixindən etibarən “Sığortaolunanlar üçün xəstəlik vərəqələri” tibb müəssisələri tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə elektron formada veriləcək.

Bu sənədlər tibb müəssisələri tərəfindən elektron imza ilə imzalanacaq və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemi vasitəsilə işəgötürənlərə, həmçinin Dövlət Sosial Müdafiə Fonduna göndəriləcək.

Elektrikli nəqliyyat vasitələri üçün elektrik enerjisi doldurucularının idxalı əlavə dəyər vergisindən azad edilmişdir

7 aprel 2025-ci il tarixində “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Fərmana dəyişiklik edilməsi haqqında Fərman (“Dəyişikliklər”) Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunmuşdur.

Dəyişikliklərə əsasən, elektrikli nəqliyyat vasitələri üçün aşağıdakı növ elektrik enerjisi doldurucularının idxalı əlavə dəyər vergisindən azad edilmişdir:

- İkinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrollerləri;

- İkinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılmayan kontrollerləri.

Bu azadolmalar 1 yanvar 2027-ci il tarixinədək qüvvədə olacaq.

Bu Dəyişikliklər isə 7 aprel 2025-ci il tarixində qüvvəyə minmişdir.

Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları təsdiq edilmişdir

19 mart 2025-ci il tarixində "Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları"nın təsdiq edilməsi barədə" Qərar ("Qərar") Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra "Mərkəzi Bank") İdarə Heyəti tərəfindən qəbul edilmişdir. 11 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş "Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları" bu Qərarın qüvvəyə mindiyi tarixdən etibarən ləğv edilmişdir.

Qərara əsasən, bankın sistem əhəmiyyətliliyi aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

- Ölçü (cəmi aktivlər və depozit portfeli)
- Şaxələnmə (maliyyə institutları qarşısında öhdəliklər, maliyyə institutlarında yerləşdirilən aktivlər, qiymətli kağızlar üzrə öhdəliklər)
- Əvəzolunmazlıq (ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar, əmanətçi sayı, unikal müştəri sayı, maliyyə inkluzivliyi)
- Mürəkkəblilik (birjadankənar törəmə maliyyə alətləri, ticarət məqsədləri üçün nəzərdə tutulan qiymətli kağızlar)

Bankın sistem əhəmiyyəti sistem əhəmiyyətlilik indeksi vasitəsilə müəyyən edilir. 420 baza bəndi və ya daha yüksək indeksə malik banklar sistem əhəmiyyətli banklar hesab edilir. Sistem əhəmiyyətli bankların siyahısı Mərkəzi Bank tərəfindən hər il 1 mart tarixinədək nəzərdən keçirilir və təsdiq edilir. Qərardan sonra Mərkəzi Bank müvafiq bankları və Azərbaycan Respublikası Maliyyə Nazirliyini 5 iş günü ərzində yazılı formada məlumatlandırır və yenilənmiş siyahını rəsmi internet sahifəsində dərc edir.

Bu Qərar 9 aprel 2025-ci il tarixində qüvvəyə minmişdir.

Açıq bankçılıq üzrə istifadə təlimatı qəbul edilmişdir

8 aprel 2025-ci il tarixində "Açıq bankçılıq üzrə istifadə təlimatı" ("Təlimat") Mərkəzi Bank tərəfindən qəbul edilmişdir.

Təlimat Azərbaycan Respublikasında Açıq bankçılıq üzrə tənzimləmə çərçivəsinin bir hissəsi olmaqla, hesaba xidmət edən ödəniş xidməti təchizatçıları üçün interfeyslərin standartlarını müəyyən edir.

Təlimat Tətbiqi Programlaşdırma İnterfeysinin strukturunu, razılıq mexanizminin idarə edilməsini, hesab üzrə məlumat xidmətini, açıq məlumatlar xidmətini və üçüncü tərəf təchizatçı qismində təşkilatların qoşulması üçün zəruri olan texniki tələbləri özündə əks etdirir.

Əlaqə üçün:

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:



Arzu Hacıyeva
Partnyor, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
arzu.hajiyeva@az.ey.com



Məmməd Balacanov
Baş Menecer, Hüquq xidmətinin rəhbəri,
Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
mammad.balajanov@az.ey.com

EY | Daha yaxşı iş dünyasını qururuq

EY şirkəti, müştərilərə, əməkdaşlara, cəmiyyətə və planetimizə yeni faydalar təqdim etməklə və kapital bazarlarına inamı artırmaqla daha yaxşı iş dünyasını qurmağa çalışır.

Geniş məlumat bazası, süni intellekt və qabaqcıl texnologiyaların dəstəyi ilə əməkdaşlarımız müştərilərə gələcəyə inamla addımlamağa, bu günün və sabahın ən mühüm məsələlərinin həll yollarını tapmağa kömək edir.

EY şirkətinin mütəxəssisləri audit, konsaltinq, vergi, strategiya və əməliyyatlar daxil olmaqla fərqli sahələrdə çeşidli xidmətlər göstərirlər. Sənaye təcrübəsindən, qlobal miqyasda integrasiya olunmuş, multidissiplinar şəbəkədən və vahid ekosistemdə çalışan fərqli tərəfdaşlarımızın köməyindən faydalanaraq biz 150-dən çox ölkə və ərazilərdə xidmətlər təklif edirik.

Biz birlikdə gələcəyi formalaşdırmaq missiyamızı inamla yerinə yetiririk.

EY adı, hər biri müstəqil hüquqi şəxs olan Ernst & Young Qlobal Limited qlobal şirkətlər şəbəkəsinin bir və ya daha çox üzvünə aiddir. Ernst & Young Global Limited, üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. EY şirkəti tərəfindən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair məlumatlar, habelə məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin hüquqları ey.com/privacy sahifəsində təqdim edilir. EY firmaları yerli qanunlarla qadağan olunduğu ərazilərdə hüquq xidmətləri göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: ey.com

© 2025-ci il Ernst & Yanq Holdingş (SiAyEs) Bi.Vi.
Bütün hüquqlar qorunur.

Hazırkı nəşr yalnız məlumat məqsədilə hazırlanıb və uçot, vergi, hüquqi və ya digər peşəkar məsləhətin əvəzi kimi nəzərdə tutulmur. Konkret məsləhətlər almaq üçün məsləhətçilərə müraciət edin.

ey.com/az